

## COVID-19 PANDEMİYASININ QLOBAL İQTİSADIYYATA TƏSİR DƏRƏCƏSİNİN MÜƏYYƏNLƏŞDİRİLMƏSİ

### *Xülasə*

Ölkələr arasında ticarət müharibələri davam edərkən ÜST-nin 2020-ci ilda pandemiya kimi qəbul etdiyi Covid-19 epidemiyası bütün dünyada sürətlə yayılmağa başladı. 2020-ci il adətən dünya ölkələri üçün qaranlıq bir buluda çevrildi. Başda ABŞ və Çin olmaqla bir çox ölkələrdə istehsalın həcmi azaldı, beynəlxalq birjalarda durğunluq yaradı, kapitalın hərəkətliliyi, faiz nisbətləri, makroiqtisadi göstəricilər mənfi dərəcədə dəyişikliyə məruz qaldı. Məqalədə Covid-19 pandemiyasının qlobal iqtisadiyyata təsiri və onun nəticələri barədə müəllif tərəfindən araşdırma aparılmışdır.

**Açar sözlər:** *Covid-19, pandemiya, epidemiyə, qlobal iqtisadiyyat, kapitalın hərəkətliliyi.*

### *Giriş*

Əhalinin sağlamlığı üçün böyük təhlükə yaradan koronavirus pandemiyası qlobal səviyyədə öz təsirini göstərməkdə davam edir. Covid-19 adlanan yeni koronavirus növünün həm sağlamlıq, həm də iqtisadi cəhətdən mənfi fəsadlar törətdiyi məlumudur. Bu virusu digərlərindən fərqləndirən cəhəti onun yüksək risk kateqoriyasına mənsub olması, qlobal epidemiyaya çevriləməsi və yazın ortalarında tam nəzarətdən çıxmışı oldu. Təəssüf ki, bu təhlükəlli sənənlər gerçəkləşdi. Virusun dünyasının hər bir nöqtəsinə, xüsusən də Avropana və ABŞ-a yayılması təhlükə ölçülərini iqtisadi baxımdan artırdı. Dünya Səhiyyə Təşkilatının (WHO) 24 sentyabr 2020-ci il tarixinə olan məlumatına əsasən 235 ölkə üzrə 31 798 000 ümumi yoluxma, 973 653 ölü sayı müşahidə edilmişdir. [6]

Virus epidemiyası ABŞ və Çin arasındaki qlobal hegemonluq mübarizəsinin gedışatına təsir göstərə biləcək bir məqamdır. Bu kritik dövr hər iki ölkə üçün ciddi bir sınaqdır. Bu sınağın həm daxili, həm də qlobal fəsadları var. Bu iki ölkənin öz sərhədləri daxilində epidemiyaya qarşı mübarizədəki fəaliyyəti daxili siyaset baxımdan həllidəci olacaqdır. Daxildə uğur qazanılmadıqda, epidemiyaya qarşı qlobal mübarizənin əsas aktyoru olmaq çətinləşir. Görünən odur ki, Çinin daxili siyaset ölçüsünə görə iki üstünlüyü var. Birincisi, Çin öz açıqlamalarında epidemiyani nəzarətə götürməkdə əhəmiyyətli irəliləyiş əldə etdiyini iddia edir. Çinda baş verən yeni hadisələrin xaricdən qaynaqlandığı deyilir. Ikincisi, ölkənin rəqəbsiz sahibi olan Çin Kommunist Partiyasının (ÇKP) daxili nəzarəti öz əlində cəmləşdirəcəyi güman edilir. Ancaq qeyd etmək lazımdır ki, hər iki üsulla bağlı heç bir zəmanət yoxdur. Beynəlxalq ictimaiyyətdə Çindən gələn virus məlumatlarının nə qədər doğru olduğunu dair ciddi şübhələr var. Lakin mütəxəssislərin fikrincə yaxın payız aylarında artma ehtimalı yüksək olarsa, bunun Çina siyasi və sosial baxımdan necə təsir edəcəyini demək çətindir. Epidemiyanın mərkəzinə çevrilmiş ABŞ-da səhiyyə sisteminin tutumu və əhatə dairəsi ciddi bir problemə əvvəlib. Daxildə siyasi parçalanmalar epidemiyə ilə mübarizə konseñtrasiyasını da yayındır. Dalğanın ikinci mərhələsi qlobal səviyyədə özünü bürüzə verir. Beynəlxalq ictimaiyyət müalicə-profilaktika işlərinin sürətləndirilməsindən peyvəndin tapılmasına, ölkələr arasında koordinasiyanın təmin edilməsindən zərərçəkmiş ölkələrə dəstəyin verilməsinə qədər bir çox fərqli mövzuda ABŞ və Çinin liderlik fəaliyyətini yaxından izləyir. Fikrimcə, hər iki ölkənin idarəetməsində ciddi çatışmazlıqlar var. ABŞ ikinci Dünya Müharibəsindən sonra formalasdırıldıq beynəlxalq sistemi və qurumlarını son illərdə öz əli ilə zəiflətdi. Rəsmi Vəsiqət, daxildə baş verən siyasi qarışqlıqla əlaqədar qlobal məsələlərin həllini dəstəkləmək üçün əvvəlki kimi istəkli deyil. Digər tərəfdən, Çinin diplomatik potensialı hələ lider kimi fəaliyyət göstərməyə imkan vermir və şəffaflıqla bağlı çıxılmaz vəziyyət onun beynəlxalq təsirini azaldır. Virusun insan psixologiyasına təsirləri səbəbi ilə bəzi cəmiyyətlərdə epidemiyanın başlangıç nöqtəsi olan Çina

qarşı mənfi münasibətlərin geniş yayıldığından şahidi ola bilərik. Belə bir vəziyyət Çinin qlobal imicinə xələl götürə bilər.


### Pandemiyanın qlobal iqtisadiyyata təsiri

Çinin Vuhan şəhərində başlayan, qısa müddədə dünyani öz cənginə alan və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən "pandemiya" elan edilən Covid-19 virusu təkcə səhiyyə sistemini deyil, həm də qlobal iqtisadiyyata mənfi təsir göstərib. Hal-hazırda, dünyanın hər bir yerində bütün ölkələr bu xəstəliklə mübarizə mövzusunda tibbi məsələlər və xəstəliyin ölkənin iqtisadiyyatına vurduğu təsiri azaltmaq istiqamətində işlər aparırlar. Lakin xəstəliyin müalicəsi və epidemiyaya nəzarət ilə bağlı dəqiq tarixin olmaması qeyri-müəyyənliyi artırır və bu da öz növbəsində iqtisadi yöndə risk və xərcləri gündən-günə artırmaqdadır. Epidemiyanın iqtisadiyyata təsiri ilə bağlı OECD, BVF, FED, Dünya Bankı kimi təşkilatlarla yanaşı dünya səviyyəli iqtisadçılar, mərkəzi banklar, hökumətlər, elm adamları layihələr, araşdırmaqlar, metodlar və tətbiqlər hazırlamaqla məşğuldurlar. [3]

Epidemiyanın qlobal iqtisadiyyatda yaratdığı xərclərlə bağlı çox sayıda statistik məlumatlar qeyd olunur. Bəzi proqnozların aşağı və yuxarı sərhədləri arasında boşluqlar olduğu kimi, fərqli hesablamalar arasında da kənarlaşmalar mövcuddur. Məsələn, Asiya İnkişaf Bankı (AİB) epidemiyanın iqtisadi xərclərini 2 ilə 4,1 trilyon ABŞ dolları civarında qiymətləndirir [7]. Bu göstərici qlobal məhsul istehsalının 2,3-4,8 % civarındadır. Digər tərəfdən epidemiyanın iqtisadi dəyərini 1 trilyon dollar hesab edən Birləşmiş Millətlər Ticarət və İnkişaf Təşkilatı (UNCTAD) qısa müddədə bu dəyəri 2 trilyon dollara qədər yüksəldi. [1]. Bu iki fərqli göstərici/uyğunsuzluq hələ də belə xərc smetası hazırlamağın erkən olduğunu göstərir. Həmçinin, Ümumdünya Ticarət Təşkilatı (ÜTT) da öz növbəsində Covid-19 epidemiyasının qlobal ticarəti 13-32% azaldacağını proqnoz kimi açıqladı [5].

Qrafik 1

*Global ticarətin həcmi və epidemiyadan sonrakı proqnozlaşdırılan ssenarilər*



Mənbə: Blenkinşop, Filip "Koronavirus ÜTT-yə görə dünya ticarətini 1/3 qədər azalda bilər", Dünya İqtisadi Forumu, 9 aprel, 2020.

2020-ci ilin birinci rübündə, iqtisadiyyati sənayeləşmiş ölkələr istehsal prosesində 2,5% nisbətində bir azalma yaşadılar. Asiyanın sənaye ölkələrində əsasən Cənubi Koreya və Çinin Tayvan əyalətinin dinamik göstəriciləri sayəsində istehsal həcmi demək olar ki, dəyişməz olaraq qaldı. [4]

Covid-19 epidemiyası ilə mübarizə çərçivəsində görülən tədbirlər qlobal ərzəq təhlükəsizliyi baxımından da ciddi problemlər yaradacağı gözlənilir. Sərhədlərin bağlanması, uşusların dayandırılması, bəzi zavod və fabriklərdə istehsalın qismən və ya tam dayandırılması və xüsusiələ dəniz

nəqliyyatında logistik fəaliyyətlərin minimuma edirilməsi nəticəsində zəifləmiş tədarük zənciri bir çox ölkədə, xüsusilə də az inkişaf etmiş ölkələrdə qida tədarükünü çətinləşdirdi. BMT-nin Qida və Kənd Təsərrüfatı Təşkilatı (FAO) açıqlamalarının birində bildirilir ki, 2020-ci ilin mart ayından etibarən epidemiyanın qida təhlükəsizliyi və kənd təsərrüfatı məhsulları sisteminə təsiri olub olmadığı hələ məlum deyil və bu məsələ zaman keçdikcə aydınlaşacaqdır. Ancaq, həmin vaxtdan etibarən qida tədarükü zənciri sistimdə çalışan işçilərin, istehsalçıların, ərzaq daşıma xidmətinin nümayəndələrinin, bazarların və müştərilərin epidemiyadan mənfi təsirləndiyi məlumudur.

Qeyd etdiyimiz kimi, epidemiyə təkcə səhiyyə tərsəfdən deyil, eyni zamanda iqtisadi tərsəfdən də ölkələri təhdid altına alır. Epidemiyə nəticəsində ölkə iqtisadiyyatında bir sıra iqtisadi problemlər yaranır ki, bunun da nəticəsi faciəvi ola bilər. Bu cür iqtisadi problemləri ümumiləşdirib aşağıdakı qaydada yaza bilərik:


- ✓ *Iqtisadi durğunuq (ÜDM-in kəskin azalması);*
- ✓ *İşsizliyin artması;*
- ✓ *Sənaye məhsulları istehsalında azalma;*
- ✓ *Xarici investisiyanın qəfil dayanması;*
- ✓ *Turizm gözlərinin azalması;*
- ✓ *Borc faizlərində artım;*
- ✓ *Özəl sektorun borclarını ödəyə bilməməsi;*
- ✓ *Vergi daxilolmalarında azalma;*
- ✓ *Birjalarda ciddi itkilərin olması;*
- ✓ *Fiziki şəxslərin galir itkisinin olması;*
- ✓ *Dövlət maliyyəsinə əlavə yük*

Epidemiyə nəticəsində ölkələrin iqtisadiyyatında ciddi bir daralma yaşanacağı proqnozlaşdırılır. Buna görə qlobal ÜDM 2,1%, inkişaf etməkdə olan ölkələrdə (İEOÖ) 2,5% və yüksək galırı ölkələrdə 1,8% iqtisadi daralma gözlənilir. Bu iqtisadi daralma ABŞ-da 1,67, Avropada isə 1,85 olacağı təxmin edilir. Epidemiyanın qarşısının alınması müddəti uzanarsa bu göstəricilərin ikiqat artması proqnozlaşdırılır. [2]

Günümüzde milyonlarla insan qida təhlükəsizliyi və yaşayışlarının tomin edilməsi üçün beynəlxalq ticarətdən asılıdır. Ölkələrin yayılan pandemiyə dayandırmağa yönəlmis siyaset yürütmək hüququ olsa da, ərzəq ticarəti sahəsindəki potensial təsirlərin minimuma endirilməsinə diqqət yetirilməlidir. Vətəndaşların iqtisadi və sosial rifahını qorumaq üçün qatı tədbirlər planı həyata keçirən ölkələr ticarətdəki qadağaları nisbətən yumşaltmalıdır. Belə ki, tətbiq edilən yeni sərhəd məhdudiyyətlərindən bəziləri ərzəq təchizatı zəncirini poza bilər. Bu məhdudiyyətlər kənd təsərrüfatı və qida sənayesi işçilərinin hərəkətini çətinləşdirə və ərzəq konteynerlərinin sərhəddə qalma müddətini uzada bilər. Bu isə məhsulların xarab olmasına və qida tullantılarının artmasına səbəb ola bilər. Əgər belə bir ssenari reallaşarsa, bu, ən çox həssas qruplara və qida çatışmazlığından əziyyət çəkən insanlara təsir edən ərzəq təchizatı zəncirini pozar bilər. Ərzəq məhsullarının mövcudluğu ilə bağlı qeyri-müəyyənlik ixrac məhdudiyyətlərini artıraraq dünya bazarında qitlıq yarada bilər. Bu cür reaksiyalar ərzəq təchizatı və tələb arasında balansı dəyişə bilər ki, bu da qiymətlərin kəskin artımı və qeyri-stabiliyyinə gətirib çıxaracaq. Əvvəlki böhranlardan onu öyrəndik ki, bu cür tədbirlər xüsusilə gəlir səviyyəsi aşağı olan və ərzəq qithqi olan ölkələrə, həmçinin humanitar təşkilatların ərzəq təminatına ehtiyacı olan ölkələrə kömək səylərinə ziyan vurur. [9]

Qlobal pandemiyanın iqtisadi nəticələrinə baxıdqa görürük ki, Covid-19 koronavirusu əsasən sənaye məhsulları bazarlarının və istehsalın çökəmisi ilə müşayiət olunmalıdır. AB-də sənaye istehsalı mart ayında 10,6%, aprel ayında 18,2% azaldıqdan sonra, may ayında 11,5%, iyun ayında 9,6% və iyul ayında 4,1% artmışdır. Son aylardakı artıma baxmayaq 2020-ci ilin fevral ayından bəri ümumi azalma 7%-ə bərabərdir. 2020-ci ilin iyul ayında bir əvvəlki aya nisbətən sənaye istehsalı AB ölkələrinin əksəriyyətində artmışdır və ən çox artım Portuqaliyada (11,9%), İspaniyada (9,4%) və İrlandiyada (8,3%) olmuşdur.

AB ölkələri üzrə sənaye istehsalının həcmi, yanvar-iyul 2020




Mənbə: Eurostat məlumatları əsasında müəllif tərəfindən tərtib olunmuşdur

Pandemianın səbəb olduğu qeyri-müəyyənliliklər istehlak və investisiya xərclərinin azalmasına səbəb olmuş və bunun nəticəsində də məcmu tələbin daralması baş vermişdir.

BVF-nin 2020-ci ilin iyununda dərc etdiyi "Global İqtisadi İcmal" hesabatına əsasən, pandemiya ilə əlaqədar 2020-ci ildə global iqtisadiyyatın 4,9% kiçiləcəyi gözlənilir ki, bu da aprel proqnozundan 1,9 faiz bəndi yuxarıdır. Buna səbəb COVID-19 pandemiyasının 2020-ci ilin ilk yarısında iqtisadi fəaliyyətə gözləniləndən daha çox zərbə vurması və bərpa müddətinin daha tədrici olacağı gözləntisidir. [11]

COVID-19 epidemiyasının yayılması ilə əlaqəli qorxu və həyəcan investorların da düşüncəsinə mənfi təsir edib, bu da əsas bazarlarda səhmlərin qiymətinin kəskin enməsinə gətirib çıxarıb. Analitiklər qeyd edirlər ki, epidemiyanın yayılması bazarlara üç istiqamətdə təsir edə bilər: Çinda işgüzar fəaliyyətin azalmasına, yerli bazarda fəaliyyətin azalmasına və maliyyə bazarlarında stresə gətirib çıxara bilər.

Qrafik 3




Mənbə: CNN Business, 2020, Bloomberg, 2020.

Qrafik 2

Koronavirusun yaratdığı vahimə və mənfi gözləntilər mart ayında beynəlxalq birjalarda qısa müddəli bir azalmaya səbəb oldu. Asiya, Amerika və Avropa birjalarında azalmalar təxminən 20-35% arasında olmuşdur. Birjalardakı bu enişlər səbəbi ilə bazarlardan 15 trilyon dollardan çox pul geri çəkilib. Bu itkilər şirkətlərin maliyyə qaynaqlarının yox olmasına səbəb olsa da, bir çox şirkətin iflasına səbəb olmuşdur. Ölkələrdəki birja rəhbərlikləri tərəfindən görülən tədbirlər nəticəsində 23 mart tarixindən etibarən bərpa işləri başladı. Bərpa işləri davam etdikcə, 2020-ci ilin aprel məlumatlarına görə ümumilikdə 250 bazar üzrə 53 mindən çox şirkətin dəyəri yenidən 93 trilyon dollara yüksəldi. [8] Yuxarıda qrafikdə göründüyü kimi, Avropa, Asiya və ABŞ birjalarındaki itkilər 30%-i ötüb. Həmçinin, İstanbul birjasının itkiləri ümumilikdə 30% düşməklə 125 mindən 83 minə qədər düşmüştür.

Qrafik 4

Global Qızıl qiymətlərinə dəyişikliklər (1 Uns = \$ dəyərində)



Mənbə: www.goldprice.org 2020

Koronavirusun dünyada geniş yayılmağa başladığı və pandemiya elan edildiyi mart ayının ikinci həftəsindən etibarən qızılın qiymətləri 11%-dən çox azalaraq 1480 dollara düşdü. Pandemiya elanı ilə qlobal birjalarda və qızıl qiymətlərində böyük enişlər oldu və 23 Mart tarixindən etibarən sürətə bərpa olunmağa başladı. Birjalar hələ də öz itkilərini bərpa etməməsinə baxmayıaraq, qızıl qiymətləri 2013-cü ildən sonra ən yüksək səviyyəyə qalxdı. Qızılı olan tələbi artırın qeyri-müəyyənlik və beynəlxalq ticarətin durğunlaşması nəticə etibarilə qızıl istehsalı və ticarətindəki azalmaya səbəb oldu. Bu səbəbdən investorlar və sərmayədarlar virus səbəbindən etibarlı bir siğinacaq kimi qızılı uz tutdular. Fikrimcə, qızıl qiymətlərinə dəyişikliklər artırm davam edəcək və 2000 dollara çatacaq.

Nəticə

Covid-19 pandemiyası ilə bütün dünya yeni bir dövrə qədəm qoyur. Qeyri-müəyyənlik bütün dünya iqtisadiyyatı üçün ciddi bir təhlükə yaradır, çünkü epidemiyanın nə vaxt qarşısının alınacağı və xəstəliyin müalicəsinin mümkün olub-olmadığı hələ də məlum deyil. Bəzi ölkələrdə, əsas qida ehtiyacları xaricində istehsalın dayandırılması, digər ölkələrdə isə dayanma mərhələsində olması qlobal ümumi məhsula mənfi təsir göstərir. Sərhəd qapılarının bağlanması, beynəlxalq uçuşların dayandırılması və ölkələrin bəzi (xüsusilə tibbi və kənd təsərrüfatı məhsulları) məhsul qruplarına tətbiq etdiyi ixrac qadağaları qlobal tədarük zəncirlərini qırır. Milli və beynəlxalq müstəvidə tələbin azalması da istehsalın dayandırılması ilə ciddi işsizlik rəqəmlərinə səbəb olur. Gəlir itkisi riski və işsizliklə birləşdirən gəlirlərini itirən şəxslərin ehtiyaclarını ödəməmək riski sosial problemlər yaradır.

Bir tərəfdən epidemiyə ilə mübarizə qlobal əməkdaşlığı hər zamankindən daha vacib edir, həmçinin epidemiyə zamanı çox zərər görən iqtisadiyyatların rəqabət qabiliyyətini qoruma instinkti qlobal sistem üçün yeni bir "dəhşətli firtına" yaradır. Digər tərəfdən, epidemiyaya qarşı mübarizədə erkən tədbir görən ölkələrin iqtisadi sıçrayış etmək imkanlarına daha çox sahib olduğunu unutma mənalılığdır. Üstəlik və ən başlıcası, epidemiyə səbəbi ilə zərər çəkmiş iqtisadiyyatların qlobal iqtisadi sistemdə tərk etdiyi boş yeri əlində cəmləşdirməyə nail olan ölkələr uzunmüddətli gəlir əldə etmək şansı qazanırlar.

### ƏDƏBİYYAT

1. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı və Ümumdünya Ticaret Təşkilatının birgə bəyanatı, 27 Mart 2020-ci il. <http://unazerbaijan.org/az/bmt-erzaq-kend-teserrufati-teskilati-utt/>
2. Asian Development Bank (2020), Asian Development Outlook 2020, Special Topic: "The Impact of the Coronavirus Outbreak"— An Update, April
3. Maliszewska, M. v.d. (2020), "The Potential Impact of COVID-19 on GDP and Trade: A Preliminary Assessment", Policy Research Working Paper 9211, World Bank Group, April.
4. O. Şanlı, (2020) "Keynesyen model bağlamında covid-19 pandemisinin küresel ekonomiye muhtemel etkileri: ABD ve Çin ekonomileri üzerine bir araştırma" Eurasian Journal of Researches in Social and Economics (EJRSE), p.599
5. Trade and Development Update 2020, "The coronavirus shock: A story of another global crisis foretold and what policymakers should be doing about it" United Nations Conference on Trade and Development, 9th of March.
6. "Trade Set to Plunge as COVID-19 Pandemic Upends Global Economy", WTO Press Release, 8 April 2020.
7. UN Industrial Development Organization, Global manufacturing production drops sharply due to economic disruptions caused by COVID-19 – UNIDO report, Statistics for Quarter I, 2020.
8. WFE, (2020). <https://www.world-exchanges.org/>
9. [https://www.who.int/emergencies/diseases/novel-coronavirus-2019?gclid=CjwKCAjh7H7BRBBEiwAPXjad7HNEIVyFvABrERYghGqGGFJWNuropg8b6jFg4DHQSpFfZ8a4v36BoCTZwQAvD\\_BwE](https://www.who.int/emergencies/diseases/novel-coronavirus-2019?gclid=CjwKCAjh7H7BRBBEiwAPXjad7HNEIVyFvABrERYghGqGGFJWNuropg8b6jFg4DHQSpFfZ8a4v36BoCTZwQAvD_BwE)
10. Filip Błenkinśop, "Koronavirus ÜTT-yə görə dünya ticarətini 1/3 qədər azalda bilər", Dünya İqtisadi Forumu, 9 aprel, 2020.
11. Azərbaycan Respublikasının Mərkəzi Bankı, Pul siyasəti icmali, yanvar-iyun 2020. səh. 4
12. Eurostate, [https://ec.europa.eu/eurostat/databrowser/view/sts\\_inpr\\_a/default/table?lang=en](https://ec.europa.eu/eurostat/databrowser/view/sts_inpr_a/default/table?lang=en)
13. [www.goldprice.org](http://www.goldprice.org)
14. CNN və Bloomberg biznes xəbərləri, 2020.

Джсафар Фирдовси оглы Джсафаров  
докторант Азербайджанский  
Государственный Аграрный Университет

### Определение влияния пандемии Covid-19 на глобальную экономику

#### Резюме

По мере продолжения торговых войн между странами эпидемия Covid-19, которую ВОЗ сочла пандемией в 2020 году, начала быстро распространяться по миру. 2020 год стал для мира темным облаком. Во многих странах, особенно в Соединенных Штатах и Китае, производство снизилось, международные обмены застопорились, движение капитала, процентные ставки и макроэкономические показатели изменились отрицательно. В статье автор исследует влияние пандемии Covid-19 на мировую экономику и ее последствия.

**Ключевые слова:** Covid-19, пандемия, эпидемия, мировая экономика, мобильность капитала.

Jafar Firdovsi Jafarov

PhD candidate, Azerbaijan State Agricultural University

### Determination the rate of Covid-19 pandemics and its impact on the global economy

#### Summary

While trade wars continue between the countries, the Covid-19 epidemic was declared a pandemic by the World Health Organization in 2020 and it began to spread rapidly around the world. 2020 has become a dark cloud for the world. In many countries, especially the United States and China, production has declined, international exchanges have stagnated, capital movements, interest rates, and macroeconomic indicators have changed negatively. The author conducted research on the impact of the Covid-19 pandemic on the global economy and its consequences.

**Key words:** Covid-19, pandemics, epidemics, global economics, capital mobility.